


De Xido nomi!



# TOLIŞON SƏDO


№ 25 (37) 27 iyul 2012-nə sor

MÜSTƏQİL QƏZET

QIYMƏTİ 40 qəp.

Qəzet həftədə bir dəfə, şənbə günü çıxır

## Hilal Məmmədova azadlıq!!!



Hilal Məmmədov  
"Tolışi Sədo" rujanoma  
sərrəddaktor

Əzizə tolışon! Siftə şımə həmməni çı zindaniku de Xido nomi səlomləmiş kardəm. Mını müdafiə kardə ha ha kəsi işte təşəkkürəti kardədem, əmondəyonən hiç nıbo işte həxi müdafiə kardə vanq kardəm. Xido iştən şımə həmməni hifz bıka!

Əzizə bıvon və hovon! İminə kərəm, in oxonə 25 sorədə kali siron bəşmə okarde pidəme. Im sirri əsas məğzən ime ki, rə-di iştəni zindonədə vindəbim və ayo hiç qıləyon yolə təcübən vindənıbim. Şıməku nyo kardənim ki, de bə 21 iyun 2012 sori züm çənə vişkiyə bə milləti şoyə omərujon roədə dasimko oməyon kardəme. Həni ənnə züm vişkiyə...

Hələm lap hırdənətiko orzum im bə ki, i rüj işte milləti dınyoədə məşhur bıkəm, əçey dard-səron bə dınyo bırosnom, bə tərəfədə jə de tolışon təması bərpə bıkəmon, rəhmətliğə Zülfüqar Əhmədžadə kəşəyon iyən əçey nıvıştəyon bəştə xəlği oqırdınom... Bəbe vote ki, im missiya qışmən bıbo bə vırə roşniyə qorəm isət iştəni xəyli xoşbəxt hisob kardədem.... Xəyli rohatim ki, həni xəyli rüşinikə Tolışon çı dınyo ha tərəfo işte sədo bekarde zındən.

Əzizə rüşinikon! Şımə həmmə çok zındən ki, in çand əsron-soronədə de həzo-həzo ron çəmə milləti çı zəmini plono gin kardəyo həzo-həzo planon kəşə bin... Amma Xido nahəştışe,- çəvon orzi çəvon dilədə oqətişə... Bı roədə Zülfüqar Əhmədžadə, Şöyüb Mürsəlov, Müzəffər Nəsirli in co kəson iştəni ğıbonşon doy... Züşon vişkiyə qəder şəvi-rüj bo milləti omərujono koşon karde....

Amma ğıbon şin... Ğıbon şe prof. Novruzəli Məmmədov... Qavar azən bəşem, qavar minən arako bekardeşone, amma imon bə sə dəşdənin ki, de bı cürə şəytənə ron qıləy ğədımə xəlği gin karde əbini.

Əzizə tolışon! Bəzne be şıməku çikisə bə dili qınyəm, amma imən

### BƏ HƏMMƏ ĞIYƏTMƏNDƏ TOLIŞON!

bə çəmə ümumi ko qorəni bə, bıdə mını bıbaşşo, əqəm ve qüşur vindəbe.... Bəşmə həmməni lovə kardəm ki, i bıbənən, bəyənədi con bıvotənən, con bıməsənən... Bıdə hiç kəs işte həxi müdafiə kardeko nıtarso. Həni nə kana əsronin, nə 37-38-nə sorononin, nəən rəhmətliğə Nəvuzəli müəllimi bə sə vardə vəhşito koon nyo karde bedə... Isət dınyo ha şeyi vində... Mını qəteədə bəçımı sə, bədəni əxtə mıştışon eküə ki, hələmən səm bə ğij şədə. Jıqo bızın des bə marde je pidəşonbe. İştənənən de tolışi rəhbər bə idorə dasti... Həzi Aslanovi vıdəm... Kaş şımə ə generalı rangirüfi vindənənəbən... Çımı lap bəbolətim omedəbe bəy. Əv ve vıcdəni əzob kəşdəbe, oxo əzınni be ki, ə yəxəliyə igidi - "general Şimoni" nəvə bı cürə tarso bıbo, işte millətiko imtina bıko... Amma əv imi qavərən bəçımı qorəm kardəbe... Mını xilas karde pidəbe... Amma züş vişkedəmbə. Çımı isətnəni ko bardə müstəntiqi yolən tolışe - Xolmilije, amma əvən co cürə bədbəxtə...

Şımə həmmə çok zındən ki, mını boçi isət qədeşone...13 iyunədə Ostoroda bə "Tolışə şəv"i dəvordine bəmi ğadəğə kardəşonbe... Az 100 faiz zındəbim ki, in şəvi peşt mını ya bəkişten, ya bəğəten... Əvə ki, işte oxonə "qullon" de bə oxoy ğandime, ə şəvi materialonən nome bə yotube, bo omərujə nəslıyo... Məzın əyo votə "im evrovizionı milyard sərfışon ka, amma qıləy nəticə nıbe, amma əmə bepül Azər-baycanı, Tolışi, meyxana bə dınyo nışonım doy" fikim çı ölkə iminə odəmon xoş oməni, əvə həni çəş karde holişon mandə ni, əlbəşahat mını qəte bə qəror omin. .. Bəçımı sə qınyə mıştonən bı çimi qorəm be və ə odəmon çəy odəmon bin, ə fəğır Həzi çəvonku ehtiyot kardəbe...

Əzizə bıvon in hovon! Həx çəmə tərəfədəye, əvə ko bıkənən, az bəşmə məslət kardəm ki, de qeyrətməndə tırkonən iyən co milləton ivrədə ko bıkənən. Çəvonən veyni mını müdafiəş karde. Mını qəte "odəməhən" millətiən zındəm... Əvə ivrədə in ölkə xilas bıkəmon bəpe... Əncəx demokratik-hüquqi məmləkətdə ha millət bərabər bedə... Əvə, bı roədə dastiku oməyon bəpe bıkəmon.

Bomıroən dıvo bıkənən... Xido bəşmə YAR bıbo...

### E L A N

Hörmətli oxucular!

Avqust və sonrakı aylar üçün qəzetimizə abunə olmaq üçün:



«QAYA Mətbuat Yayımı MMC»

İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını ;
- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;

İstəyirsinizsə, Onda mütləq bizə müraciət edin.

Ən başlıçası həftədə 1 dəfə nəşr olunan

«Tolışon sədo» qəzetinə

bundan əlavə 2000 adda yerli və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil,

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45 564-48-96 465-67-13

Bakıda, Sumqayıtda, Lənkəranda, Gəncədə, Mingəçevirdə, Şirvanda, Səlyanda və digər rayonlarda yaşayan Oxucularımızın "Qaya" şirkətinin telefonlarına zəng etməyi kifayətdir.

F.SP-1

"Q A S I D" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

QƏBZ

qəzet  
jurnal

(nəşrin indəsi)

(nəşrin adı)

Nüsxələrin sayı

201 ilə aybaay:

1	2	3	4	5	6	7	8	9	10	11	12
---	---	---	---	---	---	---	---	---	----	----	----

Hara

Kimə

ÇATDIRMA  
VƏRƏQƏSİ

qəzet  
jurnal

(nəşrin indəsi)

(nəşrin adı)

Qiyməti

Abunə

man.


Nüsxələrin sayı

201 ilə aybaay:

1	2	3	4	5	6	7	8	9	10	11	12
---	---	---	---	---	---	---	---	---	----	----	----

Hara

Bakıda, Xırdalanda, Bakı ətrafı kəndlərdə yaşayan Oxucularımız isə "Qasid" şirkətinin bu qəbzi ilə Mərkəzi poçta (API-nin yaxınlığında) və ya 1N-li poçt şöbəsinə (tel: 492-58-40), eyni zamanda "Qasid" şirkətinə ("Əcəmi" Metrostansiyasının yanı, tel: 493-14-06) gedərək Abunəni rahatca qeydiyyatdan keçirdə bilərlər.



BAKI - 2009  
Çapa hazırlayan:  
İshaq Axundov  
Redaktor:  
Seyidağa Onullahi.  
Fars dilindən tərcümə edən:  
Əli Hüseynzadə

## MİRZƏ ƏHMƏD MİRZƏ XUDAVERDİ OĞLU ƏXBARNAMƏ

(Talış Xanlığının tarixindən)

Oxucuların çoxsaylı xahişini nəzərə alıb "Əxbarnamə" əsərini hissə-hissə öz qəzetimizdə vermək qərarına gəldik. "Əxbarnamənin" elektron variantını bizə təqdim etdiyi üçün "Talış.org" saytına minnətdarıq.

(əvvəli ötən saylarımızda)

[Mir Həsən xan] Mir Hüseyn xana dedi: "Mən bu camaatı Zuvand mahalına yetirənə kimi siz öz dəstənlə Miyankuh<sup>154</sup> kəndlərinə gedib, bir neçə gün Miyankuh meşələrində gizlənin!". O zaman Zuvand mahalı qızılbaşların əlində idi. Ləkər çayı<sup>155</sup> sərhəd idi. Mir Həsən xan öz ailəsi və başqa köçlər ilə Zuvand mahalına yollandı. Biz də - anam, bacılarım və öz adamlarımızla xanın hüsurunda idik. Yadımdadır, yol yoxuş idi. Özümü at üstə saxlamağa qüvvətim qalmamışdı. Yıxılırdım. Mir Həsən xan özü atdan düşüb məni qucağına alır, ata mindirir və təsəlli verirdi: "Qorxmayın!". O təkcə mənimlə yox, hər kəslə belə rəftar edib qayğıkeşlik göstərirdi. Mən əzab və əziyyətlə Ləkər çayını keçdik. Rus qorxusundan bir az xatircəm olduq. Gecə Zuvand mahalından Veri<sup>156</sup> kəndinə girdik. Zuvandlı Mir Kazım xan tez Həsən xanın ailəsi üçün mümkün qədər bir neçə yük arpa və buğda çörəyi göndərmişdi. [Mir Kazım xan] bir dəfə rəhmətlik Mir Mustafa xan zamanı atama qulluq edən rozqahlı Tayır<sup>157</sup> ilə bizim üçün də çörək yollamışdı. Çünki zuvandlı Kazım xan atamla qardaşlıq əlaqəsini kəsməmişdi. Tayır adlı adamın köməyi ilə aramızda əlaqə saxlanılırdı. O gecəni Zuvandda qaldıq. Allaha şükr etdik. Sabah oradan Monidigah<sup>158</sup> kəndinə getdik. Çünki [o kənd] Driğ mahalına yaxın idi. Bir gün orada qaldıq. Driğ tərəfindən dağ ətəyilə çox atlı gəldiyini gördük. Doğrudan da onları gördükdə bizim adamlar çox vahiməyə və qorxuya düşdülər ki, bəlkə onlar rus qoşunudur. Ucarütəbli Mir Həsən xan diq-qətlə baxıb zövcəsi Xeyrənnisa

xanıma dedi: "Qorxmayın, Nurulla xanın qardaşı Hüseyn bəydir". Atlılar yaxınlaşan kimi hamı atdan düşüb xanın hüsuruna gəldilər. Vilayətin adətində əməl edib xana baş əydilər. [Həsən] Xan Hüseyn bəyi yanına çağırıb öz qarşısında oturtdu. [O] oturan kimi xanın qulağına gizli bir söz dedi. Xan bir qədər kədərləndi, sonra buyurdu: "Gərək bu işi tutmaya idin!". Hüseyn bəy ərz etdi: "Qurbanın olum, belə olmasaydı Driğ mahalı asudə olmaz və siz də oraya gələ bilməzdiniz!". [Mir Həsən] xan buyurdu: "Bir işdir görmüsən, peşimançılıq fayda verməz!". Xeyrənnisa xanım soruşdu: "Nə xəbərdir?". Xan buyurdu: "Nurulla xan ilə Fəthibəy oğlu arasında dava düşmüşdür. Hüseynəli bəyi öldürmüşlər. Evini yandırmaq məni, dövlətini qarət etmişlər!". Müxtəsər, Mir Həsən xan o günü axşama kimi Monidigah kəndində qaldı. Səhəri nöqərləri və Driğ atlıları ilə adı çəkilən Hüseyn bəyin sərkərdəliyində altı köməyə göndərmiş və yazmışdı: "Bu bərədə mənə heç bir məlumat verilməsə də, qonşuluq vəzifəsini nəzərə alıb xanın xidmətinə təcili olaraq bu qədər atlı göndərdim. Əgər qızılbaşlardan bir xəbər gələrsə, [köməyə] hazırım. Zuvand mahalında nə qədər piyada və atlı səfərbər etmək mümkün olsa, hamısını göndərəcəyəm!".

Xanın yanında altmış-yetmiş atlı vardı. Mir Həsən xan öz atlıları ilə Səfidəşt yolundan Ərkivana öz evinə getdi. Yuxarıda müfəssəl yazıldığı kimi, Mir Həsən xan Ərkivandan Lənkəran tərəfə qaçdığı zaman naçalnik Qasım bəy, Kazım bəy və Rzaqulu bəyi seçib Ərkivan mahalının idarəsini onlara tapşırırmışdı. Onlar öz adamları ilə, o cümlədən də davakar Mirzə Bağır gəlib Ərkivanda Mir Həsən xanın imarətlərində rahat yerləşmişdilər. Onlar soyunub çox xatircəm öz yataqlarında yatmışdılar. Şairin dediyi kimi:

"Parlaq günəş gizləndikdə  
Yarasa çox azad uçar!"<sup>159</sup>

Günortaya bir saat qalmış Mir Həsən xan Siqdəşt dağı tərəfinin<sup>160</sup> kəndə tərəf olan yerindən zahir oldu. Siqdəşt camaatı dağılıb meşə tərəfə qaçdı. [Lakin] Mir Həsən xanın gəldiyi məlum olduqda hamı bir-birinə [xitabən]: "Qaçmayın, Mir Həsən xandır!". Siqdəşt əhalisi yaman gündə heç kimi özünə yaxın hesab etmir. Onlar çox igid adamlar idi. Onlardan biri də rəhmətlik Mirzəcan bəy idi. Allah şahiddir. Onun kimi igid dünyaya gəlməmişdi və bu gündən sonra da gəlməyəcəkdir. Bir anda hamı mükəmməl silahlanıb xanın xidmətində hazır oldular. Dəstə kiçik olsa da, min tufəngçiyə bərabər idi. Siqdəşt kəndindən [Ərkivana] yol bir o qədər [uzaq] deyildi. Təxminən bir ağac məsafə olardı. Ərkivana getdilər. Yolda əvvəlcə bir nəfər gəlib xəbər vermişdi ki, xanın evində iki arabalı top ilə min nəfərə qədər soldat vardır. Bu xəbəri eşidən camaat bir qədər qorxuya düşmüşdü. Mir Həsən xan onlara ürək verirdi: "Qorxmayın, cəddim mənimlədir!". Bir saatdan sonra başqa bir nəfər də gəlib demişdi ki, Ərkivanda xanın evində nə top və nə də soldat vardır. Bu xəbər tamamilə yalandı. Ərkivan qalasında cəmi iki yüz, bəlkə də bir qədər artıq soldat vardı. [Onlar] xanın bütün ilxısını aparıb qalada saxlayırdılar.

Mir Həsən xan Alişən şahsevən Cəfər bəyə buyurdu: "O soldatları ilxi ilə birlikdə bu saat qolu bağlı sizdən istəyirəm!". Cəfər bəy özü ilə on-on iki nəfər atlı götürüb qalaya hücum etdi.

İndi qulluğunuza bir xəbər ərz edim. Mir Həsən xanın bir tulası vardı. Qaçan zaman onu həmişə yanında aparardı. Xanın evinə yarım fərsəx qaldıqda, tula adətli üzrə hamıdan qabaq xanın evinə getmişdi. Xanın evində məskən salmış işdən xəbərsiz, sadələvh bəyzadələr iti görüb heyran qalmışdılar. Onlardan biri demişdi: "Yəqin indi bu itin sahibi də gəlib çıxar!". Bəzisi isə:

"Axmaq kişi, bu tula aclıqdan qaçıb gəlmişdir. Sahibini elə itirmədik ki, bir də gələ!". Elə bu danışıqda idilər ki, xanın irədində gədən kəşfiyyətçi nöqərləri Qaratikanlıdan qəflətən onlara hücum etdilər.

Atam söyləyirdi: "məndən və iki nəfər qulluqçudan başqa xanın yanında bir nəfər də tufəngçi qalmamışdı. Hamı getmişdi. Tufəng səsi göyə yüksəlirdi. Mən də dözə bilmədim. Atıma hey vurub çapdım. Xan dalımcı: "Getmə!". Mən isə qulaq asmadım. [Xan] buyurdu: "İndi ki, gedirsən, deyin ki, o yekə başı tutsunlar!". "Yekə baş" Masallı kəndindəki Əbdülsəmədin atası Kazım bəy idi. Atam deyirdi: Mən Çillədə rəni keçdim. Güclü güllə atəşi altında bazardan keçməyin mümkün olmadığını gördüm. [Lakin] allaha təvəkkül edib oradan keçdim. Gördüm ki, Qasım bəyi və başqalarını tutmuşlar. Adı çəkilən Kazım bəy isə qaçıb canını xilas etmək üçün özünü bicarın içinə salmışdı. Şiləvarlı Əmirgünə bəyin oğlanlarından Mir Nağı bəy və Mir Haşım bəy onu tutmaq üçün dalınca hücum etdilər. Kazım bəyin yanında bir nöqə varmış. O, tufəngini Mir Nağı bəyin sinəsinə dayadı. Tufəngə od vurduqda Mir Haşım bəy tez onun sinəsinə bir güllə vurub, bicarın palçıqlığında yerə sərdi. Kazım bəyi bicarlıqdan tutub gətirdilər. Keçəl Məmməd Hüseyn adı ilə tanınmış bədələnlə Məmməd Hüseyn tufənginin qundağı ilə onun başına vurub, bir gözünü kor elədi. [Sonra] onu yerə sərüb atının ayaqları altında əzməyə başladı. Mən yetişib Məmməd Hüseynin başına bir qamçı vurdum. Manee olub qoymadım. Gördüm Mir Həsən xan da özünü yetirdi. Kazım bəyin başına iki qamçı vurub dedi: "Ey it, siz məndən sonra Muğanda hökumət sürmək istəyirsiniz?". Buyurdu: "Bunu tutub saxlayın!". Bu zaman Sərkər xanın tövləsi arxasındakı tərədən hiyləgər Mirzə Bağırın zahir oğlunu gördük. Yaylığını üzünə tutub ağlaya-ağlaya xanın hüsuruna yetişdi. Bir az ağladı. Xan ona xitab

edib [dedi]: "Mirzə Bağır, siz niyə ağlayırsınız?". Ərz elədi: "Qurbanın olum, ruzigarın necə qarışıq olduğunu görürsünüz?". Sonra xan ona buyurdu: "Sizin eviniz Seybətın kəndindədir. Siz burada nə edirdiniz?" Gülüb dedi: "Məni bəylər bura gətirmişdi ki, sizin bu vilayətə dönüb və ya dönməyəcəyiniz haqqında fal açım". Xan onun hər hərəkətindən əvvəlcə ağlayıb, sonra gülməyindən çox acıqlandı. Muğan mahalının dikbaş igidləri dəstə-sindən başqa orada hazır olanlara əmr etdi: "Kim məni istəyirsə, bunu vursun!". Ətrafdan iki min nəfər adam onu vurdu. Mən, Mirzə Xudaverdi, Mir Haşım bəy və Rza Əli bəy ilə birlikdə onu ölümdən xilas etdik. Onu həbsxanaya göndərdilər. Gördük ki, Pir məhəlləsindən güllə səsi gəlir. Xanın həyatı yaxınlığında da bəzi [adamlar] yerə yıxılır. Cənab xan yetişib [dedi]: "Bu nə güllə səsidir?" Dedilər: "Qasım bəyin qardaşı Ağca Məmməd bəy iyirmi-otuz nəfər nöqərləri ilə xanın otaqlarından birinə girmişdir. Həmin evin dörd tərəfi çəmən və səhradır. İrəli getmək imkanı yoxdur. Divarı deşib Hüseyn bəyin rəhbərliyi altında olan Driğ camaatı ilə dava edir!". Cənab xan buyurdu: "O uşağı görürsünüz!". Atını o evə tərəfə sürdü. Xanın atının hər iki tərəfinə güllə yağdırdı. Cənab xan qorxmadı. Hüseyn bəyə çatan kimi acıqla ona çığırdı: "Niyə siz iki saatdır ki, burada yubanmısınız?". Ona bəzi tənələr də vurdu.

### İzahlar:

154. *Miyankuh*. *Miyankuh kəndi hazırda Masallı rayonunun kəndidir.*

155. *Ləkər*. *Hazırda Lerik rayonunda Ləkər adlı kənd və çay vardır.*

156. *Veri*. *Hazırda Lerik rayonunda həmin adda kənd vardır.*

157. *Rozqah*. *Hazırda Lerik rayonunun kəndidir.*

158. *Monidigah*. *Hazırda bu kənd Lerik rayonunu ərazisindədir.*

159. *Beytin mətni belədir: Şəbpərə bəziqərə-meydan şəvəd Mehre-derəxsənde çu ponhan şəvəd*

160. *Siqdəşt*. *Hazırda Masallı rayonunun Siqdəşt (Siqdəşt-in tərif olunmuş forması) adlı bir kənd vardır. Guman ki Siqdəşt dağı da bu kəndin yaxınlığında olmalıdır.*

(ardı var)



Rafiq Cəlilov  
celilovrafik@mail.ru

*Cəsusluq çətin peşədir, hər yerindən duran cəsus ola bilməz. Yox, söhbət Hilal Məmmədovdan getmir, onun cəsusluğu da ola bilər, narkobaronluğu da, hələ istəsə Amerika kimi nəhəng dövləti məhvi-mühvi eliyər, fraşist Almaniyasını, Yuqoslaviyanı, SSRİ-ni bəyəm Hilal Məmmədov tək yerlə-yeksən eləmədi? Yəni ki, Hilal Məmmədov "dağıdıcılıq" qabiliyyətinə görə həbs edilib, yoxsa ay nə bilim "davay dosvidaniya", "Dubay dosvidaniya"...*

### Bəşər elə bəşərdir, Allah ola bilməz

Dubay deyən kimi yadıma Suriya düşdü, daha doğrusu onun Allahlıq iddiasında olan prezidenti Bəşər Əsəd! Bu həmə Bəşər Əsəddir ki, öz xalqını qırmaqdan belə çəkinmədi, bu həmə Bəşər Əsəddir ki, Qəddafinin konaliziya turbasından çıxan meydi onu ağıllandırmadı. Vallah deyim ki, Bəşər pis oğlan idi, yalan olar, Bəşər yaxşı oğlan idi, ətrafında olanlar yağ-bal içində üzürdülər. Düzdür, Suriya xalqı bu yağ-balı görmürdü, ancaq nə daxli var ki? Əsas odur ətrafın yağ-bal içində üzün, öz harın simalarını, harın toylarını YouTube-dən gözümləyə soxsunlar, ayda 50 manat təqaüd alan I qrup əlil də həmə toylarda ciblərdən paçka-paçka çıxıb, göyə sovrulub, yerə xalı kimi sərilən, harınların ayaqlarının al-

## BALTALARINIZI İTİ SAXLAYIN....

tında qalan, üstündə Amerika Prezidenti Benjaminin "tapdalanın" şəkili olan, minlərlə 100 dollarlıq əskinaslara həsədlə baxsın. Bax, Bəşər Əsəd də Benjaminin zibilinə düşdü, Hilal Məmmədov ona çox dedi "ay Bəşər, gəl Benjamini ayaqlar altına sərmə, Qarabalanın xətrinə dəyərsən, səni ordan Əsdirər", qulaq asmadı, dedi "burda mənəm, Bağdadda Səddam Hüseyin", nə isə, deyəsən mövzudan yayındım, axır Hilal deyən oldu, Bəşəri bəşər övladları Əsdirildilər!

### Pulsuz Narkobaron

Narkotiklə heç vaxt maraqlanmamışam, ancaq arada telequtuda narkotacirləri görürəm, maşallah-maşallah, bizim nazirlər kimi yaşayırlar. Heç bilmirəm hardan başlayım? Hilal mənə elə mənəyə salıb ki, ona torba tikənlərin idarələrinin adlarını yazmağa qorxuram, sabah mənə xaral tikələr, zətən hamısı "torba tikən universiteti" qurtarıblar, ancaq deyəsən onu da pulnan. Niyə bu qənaətə gəlmişəm? İndi deyərəm. Demək Hilal Məmmədovun cibindən 5 qraqm heroin çıxır, olsun, niyə də çıxmasın ki? Sonra evindən 30 qraqm heroin çıxır, bu da olsun, əla, burda qeyri-adi heç nə yoxdur. Bu onu sübut edir ki, Hilal Məmmədov narkobaron imiş. Ancaq mənə bir şey maraqlıdır ki, necə ola bilər ki, evindən bir neçə min manatlıq heroin çıxan "narkobaronun" cibindən bir manat da olsa pul çıxmayıb? Vallah bizim bu operativ işçilər burda özlərini yandırırıblar. Ola bilməz axı narkobaron olasan, evində də bir manat da olsa pul olmasın. Bax bu çox böyük "əməliyyat" səhfidir. İndi bütüb Azərbaycan deyir ki, evində 35 qraqm heroin olan şəxs heç olmasa "dar gün üçün" (yəni ilişəndə canını satın almaq üçün) bir 50-60 min nəgd pulu olmalı

idi. İndi bu əməliyyatçılar o qədər tələm-tələsiyə düşüblər ki, mərkəzi bankdan bu xüsusat üçün ayrılmış pulu götürməyi unudublar. İndi ay başınıza dönüm, evində 50-60 min demirəm, maqazindəki "nisiyəni" bağlamaq üçün 3 manat tapılmayan, ancaq əvəzində bir neçə min manatlıq heroin saxlayan narkobaron görün olubmu? İndi mən bizim hörmətli Baş Prokurorluqla DİN-in bu sabatsız məlumatı ilə camaatı necə inandırırım ki, Hilal narkobaron idi?

### Qəzetin dərdi var...

Yox, maliyyə çatışmamazlığından yazmayacam, görünən kəndə nə bələdçi? Mən dövlətimizin qoçubalarından yazacam. Bu həmə qoçubalılardır ki, Azərbaycan Qanunlarını sayı salırlar, öz məntiqsiz qanunlarına söykənirlər. Məsələn: Hilal Məmmədovun həbsindən sonra mətbuatı yayımı şirkətlərinə, daha doğrusu köşklərə qəzetini satmamaq əmr olunub. Fakt? Bu da fakt: Demək iyun ayında siqnal aldım ki, Masallıdakı köşkdə qəzet yoxdur. "Ola bilməz" dedim, ancaq hər ehtimala qarşı həmə köşkün Bakıdakı baş ofisinə getdim və bildirdim ki, Masallıda iki həftədir ki, qəzet satılmır. Baş ofisdə də mənə "ola bilməz" deyib, hər ehtimala qarşı kompyuteri açdılar və ... məlum oldu ki, Masallıda qəzet satan konkret olaraq bu qəzetin satışından imtina edib. Səbəbini soruşdum. Mənim yanımdaca ona zəng edib bunun səbəbini soruşdular. Məlum oldu ki, sahə müvəkkili gəlib köşkdəki qəzetləri müsadirə edib və satıcıdan "bir daha bu qəzeti satmaram" iltizamı alıb. Səbəb kimi isə onu göstəriblər ki, biz qəzeti həm də əl ilə yayırıq və bu "dövlətçiliyin laxlamasına gətirib çıxarda bilər". Əhsən belə təfəkkürə. Təbii ki, mən öz iradlarımı bildirdim,

həmə iradlar Masallıdakı köşk satıcısına da bildirildi və sahə müvəkkilinin bu işdə heç bir səlahiyyəti olmadığı vurğulandı. Sağollaşmış çıxdım, yox, bu sahə müvəkkilinin işi deyil, suyu üfür-üfürə içən sahə müvəkkillərində bu cəsarət ola bilməz. Demək göstəriş daha yuxarıdan verilib. Buna mən "Metro Servis" mətbuat yayımı şirkətində olarkən əmin oldum. Oxucularımızın "müəllim metrolarda qəzet yoxdur" siqnalı mənə vadar etdi ki, metro stansiyalarına baş çəkdim. Əksər satıcılar "bidənə gəlmişdi, satılıb" desələr də, bəziləri ümumiyyətlə belə qəzet almaqlarını vurğuladılar. Üz tutdum şirkətin baş ofisinə, Hilal Məmmədovun həbsinə şirkətə verdiyim qəzetlərin 30 faizi "qayıtmışdısa", həbsdən sonra verdiyim qəzetlərin 90 faizi "qayıtmışdı", demək qəzet gizlədilir! Çirkət əməkdaşına "qəzetləri niyə gizlədirlər?" sualını versəm də, yerə dikilmiş baxışlardan başqa bir şey görmədim. Demək qəzetə rəsmən yasaq qoyublar. İndi mən əmin oldum ki, bu dövləti bizim qəzetimiz yox, onun harın və özünütanıma sahə müvəkkilləri, həmə sahə müvəkkillərinə bu tapşırığı verən və onlardan da dəfələrlə harın olan səlahiyyət sahibləri, mətbuata təzyiq edən, alimin cibinə narkotik at(dır)an kəsimlər "laxladacaq", bu dövləti onun səhf milli siyasəti "laxladacaq", nə qədər gec deyil bu siyasət dəyişilməlidir, yoxsa zindanları alimlərlə doldurmaq çıxış yolu deyil.

### Alim hər yerdə alimdir

Hilal Məmmədovun "Azadlıq" qəzetinə göndərdiyi yazıları oxudum, çox səmimi yazıb, mənə bir şey düşündürdü: Hilal müəllim yazır ki, mən bütün kolon alim kimi qarşıladım. Digər

yazdıqlarına şərh vermək fikrim yoxdur, ancaq bu cümlə mənə çox düşündürdü: Demək həqiqət hələ ölməyib, demək həqiqət öz yerini tutmaq üçün çarpışır, demək yaxşıqlara doğru inkişaf var, demək bədbin olmağa dəyməz - xalq əsl alim övladlarını tanıyır! Bu isə balaca iş deyil ha....

### Müdafiə komitəsi

Biz müdafiə komitəsi olaraq Prezidentə Hilal müəllimin həbsi ilə bağlı müraciət etdik, indi Ramazan ayıdır, bu ayda Allahın hökmü ilə şeytan zəncirlənir və bu ayda edilən savab işlər Yarıdan tərəfindən bir neçə qatı ilə mükafatlandırılır. Ümüdvəriq Prezident bizim səsimizi eşidəcək və tezliklə Hilal Məmmədov evində olacaq!

### Etiraz aksiyaları

Bu aksiyalar gündən-günə böyüməkdədir. İlk olaraq bizim Azərbaycanda YAP-dan və onun "peyk"lərindən başqa bütün siyasi və ictimai qurumlar Hilal müəllimin həbsinə etiraz etdilər, sonra bütün beynəlxalq qurumlar öz etirazlarını bildirdilər, daha sonra iki piket Moskvadakı Azərbaycan səfirliyi qarşısında, bir piket isə Kişinyovdakı Azərbaycan səfirliyi qarşısında keçirildi. Avropa Birliyinin sədri Azərbaycanın Strasburdakı səfirinə Hilal Məmmədovun həbsindən narahat olduğunu çatdırıb. Bütün tələblər eynidir: Hilal Məmmədov Azadlıq! Ola bilməz ki, bir nəfər adı belə məlum olmayan "donos" yazanı eşidib Hilalın tutan bu hökumət yüzlərlə tanınmış insanın "Hilal Azadlıq" çağırışını eşitməsin, eşitməzsə demək eşidiləcəni bu çağırışlar ediləcək, demək Azərbaycanın "bəh-bəhli" imicinə özləri balta çalacaq, baltalarını itti saxlayın həzarat....

**İ.S. "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadiqovda "danışdı", kişi Hilal Məmmədovu "dövlətə xəyanətdə" suçladı, bu bir daha sübut edir ki, bu iş sifarişlidir. Bu barədə daha ətraflı gələn nömrəmizdə**

## TƏBİRİKON

### Zabil Mədoj-50


Çəmə tolışə xəlgə şairə zoə, tolışşunas, folklorşunas, toponomist, luğətəvon Zabil Mədoji 50 sin təmöm bedə. Orzu kardəmon bəy mənəynə dirozə umur, xəşəconəti, qeşə ofəyəvonəti. Movardə ruji bud bību, şairə bilə


Bə təbriki Tolşi Mədəniyyət Məranqo iyən Tolşi Siprişon Şura umjən bedən

### Mətləb Dadaşov-56

Çəmə tolışə xəlgə yolə zoə, jurnalist, karikaturavon Mətləb Dadaşovi 56 sin təmöm bedə. Orzu kardəmon bəy mənəynə dirozə umur, xəşəconəti, qeşə ofəyəvonəti. Movardə ruji bud bību, çəmə bilə

Bə təbriki Tolşi Mədəniyyət Məranqo iyən Tolşi Siprişon Şura umjən bedən





BAĞIR BAĞIROV (COŞQUN)

(əvvəli ötən sayımızda)

Mirkazım üzünü əmisinə tutaraq dedi:

-Əmi, Bağır müəllim həm də seyiddi. Amma o, səxavətli, əliaçıq, ürəyigeniş seyiddi. Onun səxavətinin sorağı Pribaltikadan, Moskvadan gəlir. Bir gün Kولاتandan iki dostu ilə çıxıb gedib Vilnüsə. Pulun başını buraxıb, bir də görüb ki, təkə geri dönməyə pulu qalıb. Tanımadığı bir Rus deyir ki, pulum qurtarıb, mənə 50 manat borc pul ver. Bağır əlini atır cibinə, biletin pulunu verir rusa. Rus başlayır ağlamağa. Bağır da qoşulur ona. Nəhayət, Bağır soruşur ki, sən niyə ağlayırsan? Deyir ki, mən "Nauka i jizn" jurnalının muxbiri Yuriy Baranovam. Mənə pul yollamalı idilər, nədənsə gəlib çıxmır. Eşitmişdim ki, sizin Səməd Vurğun hər dəfə Moskvaya gələndə yazıçı dostlarını yığıb ziyafət verərmiş. İndi mənə məlum oldu ki, sizin millət nə qədər xeyirxah və qonaqpərvər imiş! Bax, əmi, Bağır müəllim belə seyid, belə ziyalıdır.

Artıq toy məslisi başlanmışdı. Bizi

## MİRKAZIM ASLANLI HAQQINDA XATİRƏLƏRİM

(Xodaşirin Cəbiyevin təbib, şair, bəstəçi, kaman ustası Mirkazım Aslanlı haqqında yazdığı "ŞƏMS-zülmətlə şəfəq arasında" sənədli-publisist kitabından bir parça)

mağara dəvət edirdilər. Amma dostlarım təkid edirdilər ki, kəndə qayıtmaq vaxtıdır. Mirkazım mənim getməyimə qəti etiraz etdi, mən qalmalı oldum.

Mağarda yerimizi tutduq, gördüm Mirkazımın qanı qaradır. Səbəbini soruşdum, dinmədi. Toyu idarə edən sərxeyi çağıraraq dedi:

-Bu xanəndəni bura kim gətirib? Bu, nə qaş-qabaqdı, bu, nə geyimdi? Belə də xanəndə olar? Xalq bura şadlanmağa gəlib. Xanəndəniz qara bayraq qaldırıb!

Bir xeyli xahiş-minnət edib Mirkazımın könlünü aldıq. Nəhayət, sərxeyi çağıraraq dedi:

- Ordan bir "Segah" sifariş ver, elan elə ki, Bağır müəllim oxuyacaq.

Toy tar-kamanlı idi. Vidio hələ çıxmamışdı, mikrofon, maqnitofon var idi. Bir neçə gün öncə Hacıkənddə dincəlib gəlmişdim. Təsadüfən bir restoranda musiqiçilərdən ibarət bir dəstə ilə tanış olmuşdum. Xanəndə Behcət də onların arasında idi. Söhbət əsnasında Rövşənin şair Məzahir Daşqından söylədiyi bir şeir məni çox məftun etmişdi. Xahiş etdim ki, o şeiri desin, mən yazım. Çox keçmədi ki, o şeiri əzbərlədim.

Ailənin ilk övladı olduğumdan kiçik qardaşlarımın pərvazlanması üçün valideynlərimlə birgə çox əziyyətlərim olmuşdu. Onların qolundan tutub ilk addımlarına sevinən, peşə seçmələrinə istiqamət verdən, ömürlərinə mayak kimi işıq saçan mən olmuşdum. Odur ki qardaşlarıma qarşı mənə sonsuz sevgi və istək var idi. Bu gün də həmin sevgi duyğularım ilə yaşayıram. Daşqının yazdığı bu şeir qardaşlara həsr olunmuşdu. Toyda "Segah" üstündə həmin şeiri oxudum:

Deyirlər qardaşın yoxdur vəfası,  
Guya vəfasından çoxdur cəfası.  
Yalandır, a dostlar, bunun mənası,  
İnsana həmişə görəkdir qardaş...

...Daşqının şeirdən başqa nəyi var?  
Dalğın saçlarına yağıldı ağ qar.  
Söylə, dedikləri qalsın yadigar:  
İnsanda döyünən ürəkdi qardaş,  
Arxadı, köməkdi, kürəkdi qardaş!

Oxuyub qurtaran kimi alqış qopdu. Mirkazım yanımdaydı, əlində mikrofon, dedi:

-Ay camaat, görürsünüz mü, Kولاتan torpağı necə oğullar yetirir. Oxuyanda da görək belə oxuyasan! Əhsən! Eşq olsun!



Toyda bir daha gurultulu alqış səsləri Viləş çayının sahilində, Talış dağlarının qoynunda əks-səda qopardı...

... Mirkazım xalqın maariflənməsi, sağlam həyat sürməsi, milli məfkurəsinin formalaşması üçün çox zəhmətlər çəkdi. Masallı İstisuyunu elmi cəhətdən öyrəndi, onun bütün dünyada tanınması üçün uzun illər çalışdı. Bu gün müstəqillik günlərimizdə onun arzuları çin olur, öz bəhrəsini verir. İstisu get-gedə çülüstana dönmür...

Bir vaxtlar savadlı, təhsilgörmüş qız övladı olmayan Sığdaş kəndində indi 50-dən çox təkə pədaqoji sahədə təhsilli qızgəlin, hətta bir evdə 7 ali təhsili olan qızlar var.

Mirkazımın apardığı maarifçilik ideyalarının təbliği öz bəhrəsini verdi. Masallı rayonun neçə-neçə kəndindən sayısız-hesabsız həkim, müəllim, mühəndis və digər mühüm peşə sahibləri yetişdi. Bütün bunlar Mirkazımın arzularının əsil qayəsini, tərkib hissəsini təşkil edir...

Sonda Mirkazım irsini öyrənən, haqqında kitab yazan Xodaşirin Cəbiyevə təşəkkürümü bildirməyi özümə borc bildirdim:

Mən övlad tanıyıram ki, valideynləri qarşısında öz borclarını layiqincə yerinə yetirmir, ata-analarını yada salmır. Mirkazım övlad həsrətilə həyata vida etdi. Sən isə aylar-illərdir ki, onun irsini araşdırır, oba-oba, oymaq-oymaq gəzirsən, xalqın yaddaşını vərəqləyib tarixə köçürürsən. Bu yolda həm maddi, fiziki, həm də mənəvi, psixoloji əziyyətlər çəkirən. Övladın valideyn qarşısında verdiyi borcun bariz nümunəsi də elə budur! Əsl ziyalılıq, vətəndaşlıq da budur!

Sən Mirkazımı tarixin səhnəsinə çəkirən, onun əsl, real obrazını yaradırsan, beləcə Mirkazımın doğma və halal övladına çevrilirsən. Halal olsun! Allah səni qorusun! Qoluna qüvvət, qələminə bərə-kət! Yüz illik yubileydə, inşəallah, görüşənədək!

**H**a xosə bolion, Hilal-şonən qətesone. İmanqisə veye ki, çəmə boli zindonədəy. Xıdo çəy kəybə okə, əmə kimon ki, çəmə zü iqlə bə Xıdo lovə kay rasedə. Əy votem pidəme ki, peş Hilali həbsi çəmə rujnomədə çəmə çəşon zik kardə "imzon" bə çəş çiydənən, çimi səbəbon az zındənən, ancax ən yolə səbəbi isət bəşmə bəvotem, çumçiko bəçəvon sə omə ko bəçiminən sə oməy.

... Peş Hilali qəte çimi qələm aşış be, tikəy itoətm kay, həni qələmən iştəku beşedənimbe, bə hürmətinə odəmon pearəş kardənimbe, Xıdo çəvon conə sələmət bıkə, çəvon sobnə çəmə milləti səpe gin nıbu İnşallah! Tolış votyədə şəxsən əməni ne, əvoni bə sə dəşedən, çümçiko əvon çəmə milləti dimin, çəmə milləti astovən, ovşumin, həşin! Əmə kimon? Əmə hiç ki, 2-3 kəs pediryə şavlo eqınyəmon bə myon ki, "bə tolışi TV bıdən, çı bıznom radio bıdən", həni votdənimon ki, kiye bəçəmə sıxani fik dəkəs, jıqo bızın nıştəmon hali sobnədə bə hali sə zikkə jəydəmon, həni votdənimon ki, ə hal iştəku qıləy yolə sığ quli bəka bəçəmə sə, çəmə səən virt-vilo bəbe. Məvotbən şımə səm dojni-

me, dəvardom bə mətləb.

Əy votdəmxo, peş Hilali qəte minşon vanşon kay bə lozim bə vırə, çəmə rujnomon noşone çımı vədə, xəbəşon səy:

- In rujnomonədə imzon ıstınin?

Piyəme bivotom "ne", peşo bəçimi axmaxa sə dəşe ki, vəy çımı nom 2-3 qlə vırədə nıvıştə bə, votme "ha, çımıne, çıç bəki?"

Oqardın bəmi votşone ki:

- Ə "çıç bəki" əmə isət tıku

imon əvoni heleşon kardəşone, əvon çımon dastədə çıçon kəşəşone, Xıdo bəzne. Rəşəy oqardim votme ki, "az hiç Hilali zındənən, əçəy müdafə kardəkəşən az nim, azən dı-se kərə bə rujnoməm nıvıştəme, vassalam, vəy az hiç İroni nomım qətəme?"

Bəki votedəş, bə odəmon ki, ə odəmonku ənnə çımı de Hilali ivrədə şikilmon heste ki, hiç mıku çə şikilonədə i qləyən ni, ekardışone ə şikilon bə çımı nav,

## Atabala... tınən?

xəbə bəstemon, hələm bəmə bivot, tı kiş ki, bə tolışi nıvıştədəş? Tı zındənış ki, şımə in nıvıştəyon bəçikisə xoto qınyədə? Jıqo zındəşon əmə zındənimon ki, şımənən bənə Hilali İroniku "ışpilyonə" pul səydəşon? Boçi votdənişon ki, "hukumət har çiy zındə, əməni bəqəten", isət 2-3 kəs pediryə şavlo eqınyəşon de İroni puli bə məydon ki, tolışon hüquqon müdafə kardədəmon, gıdur bəşon?

Hiççi vote zındənibim, tarsıku çımı qıron larzedəbin, bəbolə Hilal, bəbolə ə şairə bolion ki,

votşone "çok-çoki dyəkə, tikəy jıqo-jəqo kay ıstınən nom çı İroni siyahiyədə bəbəşe, ya bəpe dyəçəmə votəy əşt-nışt bıkay, yaanki ıstı ko bı piyə sinədə fıriğ bəbe"

Xəyli şem bə fik, ıstən-bəştə votme ki, "çənnə imon demı çok rəftar kardədən, demon tikəy alver bıkəm çok bəbe, tolışi dard-sər bomıro mandə? Az ıstə xahişon bivotom":

- Çok, az rozim, ancax çımınən şıməku 2-3 qlə ricom heste, iminnə əve ki, çımı hiç vırədə nomım nıbu.

Votşone ki, "bə çəş, peşo?"

- Peşo əve ki, çımı bı piyəmerdə vaxtədə gəzəncim ni, bə qornə Boku mərkəzədə qıləy yolə obyektim bəbəy, ədəym bə kirə.

Votşone ki, "əvən bə çəş, peşo?"

Zə, vindeme ki, az çıç votedəm imonən "bə çəş" votedən, piyəme bivotom ki, "bəçəmə milləti qıləy TV, qıləy radio", peşo fikim kay ki, çə TV-ku, çə ra-

iminnə əve ki, konco nıştış ıstə milləti əvvəl tərifiyə, peşo qədə-qədə dəvard bə təhqir, bivot ki, tolış hiç vaxt millət ni bəbe, hiç bəmə tolışə zıvonən lozim ni.

Votme ki, "bə çəş".

- Dıminnə əve ki, deki əşt-nışt kardədəş, çəvonku bəmə çıç lozime bırosın, hiççi nyo məkə, çumçiko çəvon dilədə gərəz tınən çəmə odəm heste.

Bıminən ıstə rozıətım doy.

- Seminnən əve ki, həni i kərəən bə tolışi mənişt, tırki çənənə pidə bınıvışt, kon rujnomədə pidə bəti imkon bıdəmon ki, bınıvıştı, tolışonən bıtorsın, bivot "maştə-paşo əməniən bəqəten, ki bıdu bəmə bome?"

Mılxəs, in rozıətım deştə imzomon təsdiqmon kay, hejo çəvon idarəku beşedənim ki, vindime çəmə kana hərəkətçionədə i kəs sıre-sıre çə idarəku beşədə, mınış vindəsati mıku xəbəş say ki:

-Atabala müəllim, tınən?

... Əştim ki, ovi dilədəm, ıstə dastonım rostım kay bə Xıdo dərgahi, votme: ey Xudavəndi-Aləm, tı ıstən bə odəmon, komon ki, de şəytoni fitva ıstə milləti həvatedən, nəhlət bıkə, Hilalın kəybə ro oj bıkə, umumon iqlə Tıniş ya Xıdo!...

Atabala Talıbov  
Boku



**İradə Məlikova**  
iradamalikova@mail.ru.

(Siftaş navınə numronda)

38

## Yəhuda iyən Tamar

1 Bə vaxti Yəhuda co be işta boonku, şe səbəso be Adullavijə qıləy odəmi tonə. Xirabe çəy nom. 2 Yəhuda vindişə əyo Kənanijə qıləy merdi kinə. Şuabe çəy nom. Yəhuda səsə ə kinə, dəşe çəy tonə. 3 Jen mande bə əğil, zandışe qıləy zoə, Yəhuda noşe çəy nom Er. 4 Jen

## OFƏYEMON

ijən mande bə əğil, zandışe qıləy zoə, noşe çəy nom Onan. 5 Çəyo ijən zandışe qıləy zoə, noşe çəy nom Şela. Yəhuda Kezivədəbe jen əy zandədə. 6 Yəhuda səsə qıləy jen boştə iminə zoə Eri, Tamarbe çəy nom. 7 Çe Yəhuda iminə zoə Er bevəcbe Rəbbi çəşədə, Rəbbi kıştışe əv. 8 Yəhuda votışe bə Onani: "Dəşi işta bojeni tonə, bīrosin bə vırə işta hivəti ğarzi, nəsil perəsin boştə boə". 9 Onan zıneydəbe ki, bəy məxsus nibəbe im nəsil. Əve əv işta moyə eyəkəy bə zəmin işta bojeni tonə dəşeyədə ki, nəsil penirosnı boştə boə. 10 Rəbbi çəşədə bevəcbe çəy kardə in ko, Rəbbi kıştışe əvən. 11 Yəhuda votışe bəştə vəyu Tamari: "Oqard bəştə pıə kə, vevə bımənd toşə çımı zoə Şela yol be"; Çumçiko əy votışe ki, bıda Şelan nımardı bənə bəştə boon. Tamarən şe mande işta pıə kədə. 12 Xəyli rujon dəvarde

bəpeştə marde çe Şua kinə bıə Yəhuda jen. Yəhuda toxtə be bəpeştə deştə dusti Adullavijə Xira bə ico şe bə Timnat çəy qələ çınıyəkəson tonə. 13 Xəbə doşone bə Tamari: "Diyəkə, işta həsuyə omeydə bə Timnat işta qələ çınıyeyro". 14 Tamari bekardeşə işta tano vevəti olət, edoşe işta ruband, dəpuştışe iştan, nişte bə Timnat sə roysə bıə Enayimə dərvəzoə tonə. Çumçiko əv vindeydəbe ki, Şela yol bıə, əv isə hələn bə şu doə bıənı bə Şela. 15 Yəhuda əy vindeədə jıqo zınəşe ki, qıləy fahişə jene, çumçiko edoşəbe işta dim. 16 Yəhuda eğandışe işta ro bəçəy tərəf, votışe: "Boy icozə bıda, dəşum işta tonə". Əncəx nıznəşe çəy işta vəyu be. Jeni votışe: "Çiç doydəş bəmi çımı tonə dəşeyro?" 17 Yəhuda votışe: "Az qıləy bızə balə bəvğandem qələo". Əy votışe: "Jıçıy qırov ədəniş bəmi toşə çəy

viğande?" 18 Yəhuda parsəy: "Çiç bıdəm bəti qırov?" Jeni cəvob doşe: "İştə mihi, ğəytoni iyən dastədə bıə ləvo". Yəhuda doşe imon bə jeni, dəşe çəy tonə. Jen mande bə əğil çəyku. 19 Çəyo Tamar əşte şe, bekardeşə işta ruband, tankardışe işta vevəti olət. 20 Yəhuda işta qırovi jeniku səyro, deştə Adullavijə dusti vositə viğandışe bızə balə. Əncəx əy pəydo nıkardeşə jen. 21 Parsəy jeni bıə vıray odəmonku: "Koncoy Enayimədə roəkənoədə bıə şımə mərasimi jen?" a Əvon votışone: "mərasimi jen ni iyo". 22 Əv oqarde çe Yəhuda tonə, votışe: "Pəydo nıkardeşə əv. Həməən çə vıray odəmonən votışone, "məbədi jen ni iyo". 23 Yəhuda votışe: "Bıda bəyku bıməndin in çiyon, nəbəbənıbo rısvə bıbəmon çı koyku. Diyəkə, az viğandime in bızə balə boəy, iyən tı pəydo nıkardeşə əv". 24 Bə Yəhuda doşone xəbə çımiku təğribən se manqi bəpeştə: "Zino kardəşe işta vəyu Tamari, həməən

bə əğil mandə zinoku". Yəhuda votışe: "Əy bəkən bısutən". 25 Əy bekardeşə bə benton, imoni viğandışe boştə həsuyə votışe: "Az mandim bə əğil çı çiyon soybə merdiku. Diyəkən, bıvındən, çikin in mihi, qəyton iyən ləvo?" 26 Yəhuda zınəşe ə çiyon, votışe: "Əv salehe çımısə, çumçiko nıdome əv bəştə zoə Şela". Yəhuda ikərən nezkət nıkardeşə deəy. 27 Jıqo be ki, Tamar mırəxxəs beədə məlum be ki, ikiz heste çəy boləədə. 28 Zandə vaxti qıləy əğili bekardeşə işta dast. Momoni pəqətəşe dəbastışe bəçəy dastı sıə tərə iyən votışe: "Siftə im oməy bə dınyo". 29 Əncəx ə əğili okırnişe işta dast bə pəşə, imha çəy boə iminə oməy bə dınyo. Momoni votışe: "Çoknə okarde boştə ro?" Əve noşone çəy nom Peres. b 30 Çəy bəpeştə beşe çəy dastədəş sıə tər bıə boə. Noşone çəy nom Zerah.

(Hestışe dumo)

## ZABİL MƏDOJ

### Ha Hilal!

Hejo voteş tov bəhəmon çok bəbe, Şiv bəçəmə dast dəbəşe lok bəbe, Im hal-hulon horə bəben, xok bəben, Eqniş bə qir konco mandış ha Hilal?!

Deştə qədə cəbbə yolə dilış, dil, Jə qəpondə ovə tıləş vilış, vil, Ruşnəvəşəş, sardon kardə xiliş, xıl, Ve dəpuşəyş konco bandış ha Hilal?!

Sofə nocon pandi bəmə tı ədəyş, Əməni bə rəği-rişə bın əbəyş, Çəmə dardi işta dıldə tı əhəyş, Həmə dilon tı əhandış ha Hilal!

Bə har kəsi isla ədəyş şo əbiş, De yolı-yol, çı əğili to əbiş, Dast əqətiş, bo nodoni ro əbiş, Bo cıvonon isət pandış ha Hilal!

Zindon boton çand vaxtone xonə be, Im çe ko be, im çı curə vonə be, Viyəvonəti boçi boton konə be?, Hiç vaxt məzın bexıvandış ha Hilal!

Çandə podşon taxton emən rınə bən, Nə rımuşon, nə rizonşon zınə bən, Tumi-təğşon pesyə, qınbə donə bən, Isət çəmə eşə vanqış ha Hilal!

### Lolə zıvon

Həməyşə barz, yolə zıvon, Bəti votdən kolə zıvon, İ xoldə çand xolə zıvon, Isət nomış lolə zıvon!

Hiç vırədə ehandəni, Həni hiç ki əy handəni, Sıxandəş sıxan mandəni, Emutə bə, qolə zıvon, Isət nomış lolə zıvon!

Bə nodonon dast-po mandış, Nıznəşone, çiçiş, çandış,

Hitə çoxoş, bexıvandış, Çı Şumerdi bolə zıvon, Isət nomış lolə zıvon!

Çand merdon detı pərəsəyn, Hampo bin, bə hampo rəsəyn, Bə ve zınəyon sərəsəyn, Dərəxəyş bə çolə zıvon, Isət nomış lolə zıvon!

Çı zıvonon bino tınış, Əvon kutin bino tınış, Be peşt mandış qıno tınış, Ve aybonı molə zıvon, Isət nomış lolə zıvon!

Bınəv bandi, bınəv məzə, Ohoj bibi bıqət vəsə, Tınən bibi aləvəzə, Sof molyətin şolə zıvon, Isət nomış lolə zıvon!

Çımı ruşnəş, çımı həşiş, Çı zıvonon həməy bəşiş, Çımı qırış, çımı kəşiş, Dardonku fol-folə zıvon, Isət nomış lolə zıvon!

18.07.2012.

### Dust

Dust ğoymə rujədə sune, Dust nunələkədə nune, Dust rəğədə şurə xune, Jimonədə pand pəqətən, Boştəno dust band bıqətən.

Dusti çok-çoki bıvıjin, Fərə dusti rəyrə bıçın, Dusti boştə bıvə bızın, De şoy-vo ovand bısənən, Boştəno dust band bıqətən.

Bızın bevəci, de fəri, Məqın tı bə dusti pəri, Məşi bəçəy ehtəbəri, Sıxandə rıxand məqətən, Boştəno dust band bıqətən.

Çokə duste, çı dusti bo, Dust ədəni dusti bə po,

Dustiku çəş bəje hampo, Sıxani oskand bıjənən, Boştəno dust band bıqətən.

Har dil co dili əzini, Har odəmdə dust əqını, Dust nıbo jimon əbini, Har dusti bahand pəqətən, Boştəno dust band bıqətən.

18.06.12. Sp.B.

## İVIJƏLİ

### AZ, Tİ, ƏV !

Çiçe doydən bənə pəsi qəvbəqəv, Tarsov bıbu, dıləsut, ya bitərəf. Fik-vu kardədon həmə bə ruj, həmə bə şəv: -Bəs ki bome pəş Hiloli bə hədəf? Nubəti ğırbon ki bəbe? Az, tı, əv!

Nişə çı xəlği arədə bıqonə, Çəy avlodon səhidlibos takanə. Vətəni jivneo millət hakənə Qıləy conboz doydə bə əjdəho qəv! Nubəti ğırbon ki bəbe? Az, tı, əv!

Fik nıkə deşmen mını torsınədə, Qınyə xəlği dimbəji fırsınədə! Bəçəy dast ki dəşədə, bircinədə. Ni arədə xəlği bəhvət, bışərəf! Nubəti ğırbon ki bəbe? Az, tı, əv!

Səhid bıdom çənədə, sə əbınım, Heyve bəbəm, çumçiko rişə bınım, Bənə telim, əsutinim, dəbinim! Tırış nıkə deşmen bomino herə bəv! Nubəti ğırbon ki bəbe? Az, tı, əv!

İ qəmən bə dumo mənə, ha tolış, Kivolnə ji otəş sənə, ha tolış, İştə sını bə nav dənə, ha tolış, Şiri vədə tov əvəni har dələv, Nubəti ğırbon ki bəbe? Az, tı, əv!

16.07.12

## MARDEKU TARSEDƏŞ Tİ?


Hafto sini dəvardəş, Hafto sorən jiy pıdə? Dınyo ləzzəti kəşə, Esə çəyku çiy pıdə? Boğ-bustonı okuşə, Havzə dimə hiy pıdə? Ovikəş işta səpə, Çimbəçəton piy pıdə? Post vote- həxə sıxan Kardeku tarsedəş tı? Zardı-zuk bəş bəştəşə, Mardeku tarsedəş tı?

Novruzəli qətəbe, Nəvəyş bo morə hili. Nıvıştəyon, kitobon Dəkənde jıdə sılı. Bəçəş niçiş i bəjən, Kuç karde çı məhəli. Esətən nubə rəse Bə ğəhrəmon Hiloli. Tıjə zıvonı kilbe, Qətəku tarsedəş tı? Zardı-zuk bəş bəştəşə, Mardeku tarsedəş tı ?

De co nomi, co imzo Nıvıştədəş, handedəş. Mobilı dəqış kardə, Həməronku co mandədəş. Tolışə hərəkəti Həşə jəydəş, andudəş. "Çımı nomə məqətən" İsmaric viğandədəş. İştə kədə- yonqoədə Hiteku tarsedəş tı! Zardı-zuk bəş bəştəşə, Mardeku tarsedəş tı ?

İ heste, bənə merdi Bımarı, bışi bə ğəb. Millət tını ğəhrəmon Bızını, bıkə tələb. İ heste, bənə kıtı Dəkəndin tını bə şəv. İştə hestı-ni i kəs Nıvay ruji bəştə qəv. İştə duşonsə Həxi Bardeku tarsedəş tı! Zardı-zuk bəş bəştəşə, Mardeku tarsedəş tı!

19.07.12



**Hilal Məmmədov**  
"Talış Sədo" qəzetinin  
baş redaktoru

"Talış sədo" qəzetinin baş redaktoru, şərhlənərək həbs edilən Hilal Məmmədov Kürdəxanı təcridxanasından "Azadlıq" a məktub yollayıb. Hilal Məmmədov məktubda necə həbs olunması ilə bağlı dəhşətli faktlar açıqlayıb. Məktubu oxucuların diqqətinə çatdırırıq:

### Məni maşında da döyürdülər

"İyunun 21-də saat 9-10 rədlərində Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına bir xəstə qohumuma baş çəkib və həkimlə görüşüb təqribən 12-də evimizə yaxınlaşarkən 6-7 nəfər mülki geyimli, idmançı görkəmli quldurlar tərəfindən vəhşicəsinə döyülərək zorla şəxsi maşına mindirilmiş və başqa bir şəxsi maşının müşayiəti ilə DIN-in Narkotiklərə Qarşı Mübarizə İdarəsinə gətirilmişəm. Basqın zamanı harayıma bir kimsə yetmişmə də, ətrafdakı mebel dükənindən bunu bir neçə şəxsin seyr etdiyi istisna deyil. Məni hardasa qətlə yetirəcəklərini zənn edib maşında ikən ürəyimdə bir neçə dəfə kəlməyi-şəhadəti oxuyub Allahın məni bir şəhid kimi qəbul etməsini dua edirdim və şübhə etməyirdim ki, Azərbaycandakı bir sıra hayküyü qətlərdə, jurnalistlərin oğurlanması və vəhşicəsinə döyülməsində də bu banditlər bir alət olub. Maşında da döyülməyimə və bədənimdəki ağrılardan əzab çəkməyimə baxmayaraq bu qəddar gənclərdən mənə nə üçün işgəncə verdiklərini öyrənməyə cəhd etməklə yanaşı, onlara müsbət təsir etməyə çalışırdım...

### İran mollaları "Narkobiznes" in işçilərini əsəbləşdirib

İlk söhbətdən anladım ki, olayın kökündə "YouTube" sosial şəbəkəsində yerləşdirdiyim "Tı kto takoy davay dosvidaniya" meyxanası durur. Bizim mülki maşınla yanaşı gedən avtomobilin sürücüsü əli ilə repçi Timatini yamsılayırdı və onlar məni lağa qoyurdular. Bir neçə dəqiqədən sonra məndə şübhə qalmadı: iyunun 13-də Astarada keçirilən Talış Folkloru və meyxana gecəsilə bağlı "facebook"-

da yazdığım bir status hakimiyyətin xoşuna gəlməyib. Mən yazmışdım: "Eurovision" a milyonlarla pul xərcləsələr də, müsbət nəticə əldə edə bilmədilər. Amma biz bir qəpik xərcləmədən həm Azərbaycanı, həm talışları, həm meyxanaları, Əliğa Vahidi bütün dünyaya tanıtdırdıq.

Eyni zamanda mənə aydın oldu ki, Rusiyanın NTV telekanalının əməkdaşlarının bu məsələ ilə bağlı Bakıya gəlməsi, oradan Astaraya getməsi və iyunun 17-də reportaj yayımlaması hakimiyyət orqanlarında kimlərsə bərk qəzəbləndirib və məni bu "özbaşınalıqıma" görə cəzalandırmaq qərarına gəlirlər. Məni döyən gənclərdən birinin işlətdiyi "Nə vaxtacan o....(söyüş) İran mollaları sizin əlinizlə narkotikanın bizim ölkədə satışına yol verəcəklər?!" sözlərindən qəti əmin oldum ki, məni tutan zaman cibimə narkotika atıblar. Əllərim arxadan qandallansa da, oradan rahatca çıxara bildirdim və şalvarımın sağ cibimin üstündən hiss edirdim ki, ora nə isə yumşaq bir şey qoyulub. Açıq riskli olsa da, cibimə qoyulana çıxarıb ata bilirdim. Amma düşündüm ki, onsuz da heç nə dəyişməyəcək. Ona görə də bu niyyətdən vaz keçdim. İdarəyə çatanda əlimi qandaldan çıxarıb böyük səhv etdiklərini bildirdim. Əvvəlcə hamısı təəcüblə mənə baxdı. Sonra isə başıma bir yumruq zərbəsi endirib, qandallı bərkitdilər...

### "Hal şahidi" dedi ki, axı bu narkomana oxşamır

Əziz həmvətənlərim, cibimə zorla atdıqları o 5 qram narkotikanı boynuma qoya bilməsələr də, özlərinin "hal şahidləri" ilə evimizdə axtarış aparıb növbəti 25-30 qram narkotikani penceyimin cibindən "tapdılar". Bu çox iyrənc səhnə idi. Burada bir məqama toxunmaq istəyirəm: Məhkəmə qərarı olmadan, qeyri-qanuni olaraq evimizdə axtarış aparılarkən sağımızda və solumuzda dayanan "hal şahidləri"ni kaş görəydiniz! Onların hansı hissələr keçirdiyini görmək lazım idi. Əlbəttə ki, onlar bu oyunda alət idilər. "Hal şahidləri"ndən biri təqribən 25 yaşlı gənc oğlan, digəri isə 50-60 yaşlarında bakılı ləhcəsində danışan bir kişi idi. Yol boyu onların da halına acıyırdım.

Gənc "şahid" in əl-ayağı əsirdi, elə bil hansı cinayətə qol qoymasının fərqi idi. Mən onu bir təhər sakitləşdirib "darıxma,

belə getməz, qol çəkib canını qurtar onlardan" dedim. Yaşlı "şahid" dözməyib "alə, bu narkomana oxşamır axı..." dedi. Amma dərhal onun üstünə qışqırdılar: "Kəs səsinə...(söyüş). Ağsaqqal, nə desələr onu da et..."

O məzlum "ağsaqqal" bu söylərə birtəhər dözüb əlini ayağıma qoydu. Ona da ürək-dirək verib "belə getməz ağsaqqal, sənin də canın qurtarar bunlardan. Qol çək" dedim.

### General soy-kökünü niyə damb?

İdarədə olarkən mənim üçün tutulmuş hökumət vəkili və bu idarənin rəisi, iki dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanovun nəvəsi Həzi Aslanov da mahiyyətə həmin məzlumlardan fərqlənmirdi. O hətta soy-kökünü danaraq öz babasının da talış olmadığını bildirdi. Hakimiyyəti tərifləyib və mənə də bu barədə düşünməyi tövsiyyə edən generalı da dinlədikcə halına acıyıb ondan ayrıldım.

Məni söyüb vəhşicəsinə maşına mindirəndə də dediyim "Bu vəhşiliyinizin də bir gün sonu olacaq, dəyişəcək bu ölkə, belə getməz" ifadəsinin onları necə qəzəbləndirdiyinin kaş şahidi olaydınız. Onlar qəzəbli şəkildə deyirdilər: "Güvəndiyin Amerikanı deyirsən? Yoxsa orada sənin kimi alimləri nəzakətlə maşına otuzdururlar?". Daha sonra başıma yumruq zərbələri endirirdilər. Mən də susurdum: "Əvvəla mən canı deyiləm, Amerikada Obamanı lap məsxərəyə qoyan bir jurnalist ilə də belə vəhşi rəftar etməzlər. Amma siz nə yaşına, nə də cəmiyyətdəki mövqeyimə məhəl qoymadan məni söyüb təhqir etməklə özünü igid sayırsınız. Digər tərəfdən ölkəmiz Avropa Şurasının bir üzvü kimi öhdəliklər götürüb. Bu öhdəliklər həm də insan haqları ilə bağlı islahatlar aparmaq, hər cür işgəncəyə son qoymaqdan ibarətdir". Bunu deyəndə xüsusi qəddarlığı ilə seçilən və digərlərinə nisbətən gənc olan biri "Sənin Avropanın da ağzını..." deyərək söyməyə və mənə zərbələr endirməyə başladı.

Mən bu zərbələrə var gücümle dözüb davam edirdim: "Eyb etməz, siz də dəyişəcəksiniz, zaman dəyişdirəcək sizi də". Onlar isə "Hə, bilirsən Hilal, siz saat 12-dən sonra necə dəyişirsinizsə. Yəqin o roliki də 12-dən sonra yaymısan, facebook-da ölkə rəhbərliyinin bostanına atdığın

mesajları da 12-dən sonra yazmısan" deyib istehza edirdilər. Mən də onların sözünü cavabsız qoymadım: "Neynək, biz 12-dən sonra dəyişirik, siz də 12-dən sonra dəyişin" dedim. Onlar isə qəhəqlə çəkərək gülüb dedilər: "Bütün dünya Azərbaycandakı inkişafa, tərəqqiyə həsəd apardığı bir dövrdə sənin kimi xalq düşmənlərini, erməniləri də, farsları da, rusları da... edərək. Sənin AXCP, Müsavatını da, onların liderlərinin də, hüquq müdafiəçilərinin də lap...(söyüş)". Bu adamlar ən əxlaqsız söyləşlər söyməkdən yorulmurdular.

### Yırtıcı oğul və ondan nigaran olan ana

"Mənə tamamilə aydın oldu ki, bu quldurlar ağalarının sifarişlərini yerinə yetirən "nayomniklər"dir. Məni Narkotiklərə Mübarizə İdarəsində özlərinin 1-ci mərtəbədə yığıldığı 6-7 nəfərlik otaqda saxladılar. Bu otaq güman ki, işgəncə üçün nəzərdə tutulmuş bir yer idi. Burada hərəsi öz stolunun arxasına keçdi və ayaqlarını stolun üstünə qoyub mənimlə psixoloji müharibəyə keçdilər. Xüsusi qəddarlığı ilə seçilən və məni ən çox döyən gənc kompüter arxasına keçib oyun oynayırdı. Hiss edirdim ki, hədsiz əsəbi hissələr keçirirdi. Barmaqlarının əsdiyini gördürürdüm. Onun mobil telefonuna zəng gəldi. Və o telefonu açaraq "Narahat olma ana, hər şey yaxşıdır, yemişəm, darıxma" deyəndə bu gəncin heç də robot olmadığını anladım.

Bir az öncə mənə "sənin kimi çox jurnalist və hüquq müdafiəçiləri bizim bu otaqda "tərtibiyləndirilib" adam olub" deyəndə ondan soruşmuşdum ki, elə bir gün olub ki, insanları bu qədər döyüb-söyməkdən, sındırmaqdan vicdanın sənə əzab verib? Onun cavabı isə belə olmuşdu: "Olarımı bu suala cavab verməyim". Onda vicdan hissi tamamilə ölməmişdi. Fərsətdən istifadə edib, digərlərinin də vicdan hissini oyatmağa çalışırdım.

Cibimə qoyduqları 5 qram narkotika ilə bağlı ifadələrim "yuxarıdakıları" qane etməmişdi. Ona görə də polislər jiletlərini geyinib evimizə yollandılar. Yol gedərkən isə aramızda belə bir dialoq yarandı:

- Hilal, evində nə qədər narkotika var?
- 2 ton.
- Onda görək "KaMAZ" aparacaq, onları daşımağa.
- Sizin narkotika daşıyan

"KaMAZ"larınız çoxdur.

Onlar eyni zamanda yol boyu açıq-saçıq geyinən qızlara pozğun atmacalar atırdılar. Ürəyimdə dedim: "Yetişdiriyi bu cür "adamyeyənlərə" arxalanan hakimiyyət, sabah elə onların əli ilə devriləcəyini kaş bilirdi".

### And olsun balamın canına ki, bunu mən etməmişəm

Məni əvvəlcə 25-ci polis bölməsinə gətirdilər. Orada məni "Tı kto takoy, davay do svidaniya" meyxanasının qəhrəmanı kimi qarşıladılar. Həmin hər şeydən xəbəri var idi. Orada tələsik 10-15 polis də bu 6-7 nəfərə qoşulub evimizə gəldilər. Evdə qohum-əqraba ilə kobud rəftar edib onları bir otağa yığdılar. Yataq otağında cibimə atdıqları o ikinci "bağlamayı" çıxaranda mən o "qəhrəmanı" a dedim ki, ey namərd mən elə bildim ki, vicdanın tərpənib, bunu daha etməzsən. O isə "And olsun balamın canına ki, bunu mən etməmişəm" deyəndə bildirdim ki, fərqi yoxdur, kim bunu edib, əlləri qurusun. Evdə formal bir protokol tərtib etdilər. Təbii ki, mən paketin mənə məxsus olmadığını və hakimiyyət tərəfindən bir provokasiya olduğunu rəsmən qeyd etdim. Mənim üçün ayrılmış müstəntiq (həmin yalançı hal şahidlərinin iştirakı ilə) protokol tərtib edib evi tərk etdik.

Çöldə məni gözləyən şagirdlərim və qohumları göz yaşlarını saxlaya bilmirdilər. Tələblərim isə "biz səninlə fəxr edirik müəllim" deyərək mənə dəstəklərini ifadə etdilər. Evimizdən ayrılan zaman ürəyimdə fikirləşirdim ki, ya rəbb, yəni bu zülmün bir sonu olmayacaq?

Birdən həmin zülmkar gənc əlini çiynimə vurub "Hilal, nəhayət ki, nifrətin nə olduğunu anladın. Demək sən də dəyişəcəksən sabah" dedi.

Bu zülmkarlar hardan bilirdilər ki, mənim qəlbimdən kin-küdurət, həsəd, riyakarlıq, təkəbbür və s. bu kimi mənfi xüsusiyyətləri Allah çoxdan silib. Ölkənin bir daha nə qədər mənə bərhad gündə olduğunu daha aydın dərk elədim. Birdən o gənc gülümsəyərək mənə "bəlkə bu ölkəni sən düzəldəcəksən, Allah bilən məsləhətdir, bizi də adam edəcəksən" dedi.

(ardı səh. 7-də)

# Şok faktlar açıqladı

## ünvanladığı məktubda nələrdən bəhs edib?

### Biz dəyişən deyilik, sən ailəni fikirləş

Məni yenidən 25-ci bölməyə gətirdilər. Orada hamı bir-bir mənimlə görüşüb, xüdəhafızlaşdı. Hətta biri bağına da basdı. Mən isə onlara "fikir etməyin, gec-tez düzələcək bu ölkə, siz də adam olacaqsız" dedim.

Mənim işimə baxan müstəntiq çox mədəni adam idi. Özü də böyük bir cinayətin aləti olduğunu dərk edirdi. Bəzi sənədləri və mənim izahatlarımı nəzərdən keçirib qeydiyyat apardıqdan sonra dilləndi: "Hilal, gəl bir yaxşılıq edim sənə, get ekspertizadan keç". O görürdü ki, ayağıma və bədənimə dəyən zərbələrdən əziyyət çəkirəm. Dedim ki, nə faydası var, yəqin, ekspertiza rəy verəcək ki, hər şey öz qaydasındadır.

Amma müstəntiq inad etdi və ekspertizadan keçmək üçün "Azərsutikinti"nin xəstəxanasına yollandıq. Elə bil bütün həkim kollektivi "Tı kto takoy, davay do svidaniya" oxuyurdu. Bədənimdə olan xəsarət izlərini qeyd etdilər və biz yenidən bölməyə qayıtdıq. Artıq axşam idi. 70-80 səhifəlik "cinayət işi" hazır idi. Məni Xətai rayonundakı müvəqqəti saxlama təcridxanasına aparanda müstəntiqin qəmli-qəmli mənə baxdığını görəndə dedim: "Darıxma, belə getməz, dəyişəcək bu ölkə". Eyni sözləri məni təcridxanaya aparən polisə dedim. O isə cavab verdi ki, biz dəyişən deyilik, sən ailəni fikirləş.

İki gün Xətaidəki təcridxanada qaldım. Oranın rəisi də mənə "məsləhət" verdi ki, mübarizənin heç bir xeyri yoxdur, "yuxarı"ya namə yaz ki, bir qələtdi eləmişəm. Təbii ki, bu "məsləhəti" qəbul etmədim.

Oradan isə məni Şüvələndəki təcridxanaya gətirdilər. İnsafən, orada da məni yaxşı qarşıladılar və "Titanik"də ən yaxşı kameranı mənə verdilər. Bütün təcridxana başıma gələnlərdən xəbərdar idi və mənə ürək-dirək verirdilər ki, belə getməz, haqq-ədalət öz yerini tutar və sən də azad olarsan...

### İki arvadın varsa ET-TELAAT-a işləyirsən

Iyunun 30-da Nizami rayon prokurluğundan yanıma bir müstəntiq gəldi. O mənə verilən işgəncə ilə bağlı prokurorluğa etdiyim şikayət əsasında gəlmiş-

di. İzahatımı aldı. Halıma acıyaraq "belə getməz" dedi. Mən isə cavab verdim ki, inanmıram, Nizami rayon məhkəməsi bu faktla bağlı cinayət işi başlanmasına qərar versin, axı mənim həbsim, döyülməyim sifarişdir. Müstəntiq dərindən ah çəkib "belə getməz..., açıq-aşkar ayağındakı zədələr görünür və bu barədə ekspertiza da var... Tələsmə... Səbr et...".

O doğrudan da müsbət bir dəyişikliyin arzusunda idi. Amma nə biləydi ki, iyulun 3-də bu "narkotika" oyunları azmış kimi daha iki maddə - vətənxəyanət və milli-dini ayrı-seçkilik maddələri üzərimə qoyulacaq. Sən demə mən İranın "Səhər" kanalına müsahibə verməklə Azərbaycan dövlətinin imicinə zərbə vurmuşam. Sən demə mən, 1992-ci ildən bəri İranda bəzi talış ziyalıları ilə görüşmüşəm ki, onlar da ETTELLAT-ın üzvləri imiş və məndən Azərbaycanın əleyhinə məlumatlar alırlarmış. Xülasə, son dövrlərə qədər hüquqlarını müdafiə etdiyim rəhmətlik Novruzəli Məmmədovun işi ilə bağlı 4 saat MTN-də, 2 saat isə onun məhkəməsində dindirilmiş və oradakı bütün sualları müfəssəl cavablandırmışam.

Yeri gəlmişkən, məhkəmədə Novruzəli müəllimin üzünə dayanan Elmandan soruşanda ki, Əli Əbdolinin ETTELLAT-ın nümayəndəsi olduğunu hardan bilirsen? O cavab vermişdi ki, iki arvadı var! Mən də ona demişdim ki, onda belə çıxır ki, kimin 4 arvadı var, 4 ölkəyə işləyir?! Bu cavabım bütün məhkəmənin gülüşünə səbəb olmuşdu...

Yeri gəlmişkən, həmin məhkəmədə Elman mənə deyəndə ki, guya 2005-ci ildə İrəvəndəki "talış konfransı"na getmişəm, mən məhkəməyə bəyan elədim ki, biz ora getməmişik, həmin konfransı siyasi oyun hesab edib, bütün talışları onun boykotuna çağırmışıq və həmin tədbiri boykot edənlərdən biri də "ETTELLAT"çı Əli Əbdoli olub.

2012-ci ilin konfransı ilə bağlı da eyni mövqə sərgiləməyimiz və bəyanatlarımız mətbuatda dərc olunub, asanlıqla tapmaq olar.

Odur ki, iyulun 3-də Şüvələna yanıma gələn Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqilə söhbətimdə bu məsələ ilə bağlı hər hansı izahat verməkdən imtina etdim. 2007-ci ildəki sual-cavablarımı işə tikməsinə kifayət olduğunu dedim...

### Həkimlərin ahi

Bu günlərdə Şüvələndə Zığdakı narkoloji mərkəzə aparılarda ekspertizadan imtina etdim. Səbəbi aydındır: Əvvəla, hamıya bəllidir ki, narkotika mənim ciblərimə hakimiyət orqanları tərəfindən atılıb. Mənim dinim, elmim və əxlaqım belə iyrənc hərəkətə yol verməz. Məni sifariş nəticəsində şərəyləyiblər! Bu halda ekspertizadan keçməm də bir oyun olacaqdı. Bu proses "Hippokrat andı"ni içmiş naxələf həkimlərin naxələf qərarları ilə nəticələnmə bilirdi. Amma bu günlərdə belə bir razılıq əldə etdik ki, eyni zamanda biri özümüzlə istəyilə gələn həkim olmaqla 3 həkim tərəfindən barmağımdan qan götürülsün. Əlbəttə ki, ölkədə müstəqil ekspertiza olsaydı, heç buna hacət yox idi. Amma başıma gətirilən bu qədər oyunlardan sonra bu "Hippokratçılara" zərrə qədər inamım qalmayıb. Məgər onlar deyilmi həbs edilən onlarla dindarın, axundun qanında narkotik tapan?! Mən Zığda da bu barədə 1 saata yaxın həkimlərlə söhbət etdim, onları vicdanları qarşısında məsuliyyətə çağırdım. Baş həkim məni "idealist" adlandırdı və əlavə etdi ki, "köhnə bazara təzə nırx" qoymağım müsbət nəticə verməyəcək. Mən isə ona dedim ki, ümitsiz olmaq lazım deyil, gec-tez bu ölkə dəyişəcək, siz də dəyişəsiniz. Baş həkim isə ümitsiz idi, deyirdi: "Sənin kimilər tək-tükdür, o da zindəndə". Mən isə etiraz etdim: "İnşallah, Allah bizim də əvəzimizi verər". Mən bu sayaq danışıqda digər həkimlər də "ah" çəkib təəccüblə üzümə baxırdılar.

### Məhbuslardan Hilal Məmmədova dəstək

Iyulun 12-də Nizami Rayon Məhkəməsindən Şüvələna qayıdanda çantamı qapı ağzında görüb soruşdum: "Bu nədir?". Cavab verdilər ki, Kürdəxanıya "ətap" olunmusan. Mən "Axı bu tələm-tələsiklik nəyə gərəkdir? Kimdir bunun arxasında duran? Axı niyə ora getməliyəm" deyərək təəccübümü ifadə etdim və dərhal təcridxananın yeni rəisi Elnur İsmayılovun yanıma qaldım. O, məni çox mehribanlıqla qarşılayıb, dinləyib "Belə məsləhətə, Kürdəxanı buradan daha yaxşıdır, hər cürə şəraitləri də var" dedi.

Bu tələm-tələsikliyin nə ol-

duğunu sonra anladım. Sən demə, həmin vaxt, müstəntiq və yeni vəkilim Yalçın İmanov məni orada gözləyirmiş. Amma tamamilə məxfi formada buradan çıxmalı oldum. İnsafən, az qala bütün "Şüvələni" mənimlə təntənəli şəkildə xüdəhafızlaşmıya çıxdı.

"Kürdəxanı"da 30-40 nəfərlik bir "boks" salındı. Doğrusu, ilk dəfə idi ki, bu qədər məhbusun içinə düşürdüm. Kimisi yerə yığılıb xoruldayır, kimisi "prava kaçat" edir, kimisi də digərinə dardını danışır. Qəfil-dən məni 1-2 həmyerlim tanıdı və az qala bütün boksa kim olduğumu və başıma gələnləri nəql etdilər. Mən də artıq onlara hesabat verməyə məcbur oldum. Yəni, başıma gələnləri qısa nəql etdim.

O, xoruldayanlar da ayılıb məni dinləməyə başladılar və onların hamısına ürək-dirək verib "belə getməz dəyişər bu ölkə. Siz də dəyişəsiniz, əgər haqlarınızı qorusanız" dedim. Az qala hamı əl çalmaq istəyirdi ki, birdən "boksun" qapısı açıldı və mənim ad-familiyam səsləndi. Bu dəfə məni əhatəyə alan məhbuslar mənə ürək-dirək verməyə başladılar: "Əgər bir təzyiq-zad olsa, təcili bizə xəbər ver" dedilər. Onlara minnətdarlıq etdim. Bayıra çıxanda rəislə Elxan müəllimin məni görmək istədiklərini bildirdilər. Cəmi 2-3 dəqiqəlik görüşdə rəis məndən hansı maddə ilə düşdüyümü soruşdu. Gülümsəyərək "narkotika satıram" dedim. "Nə qədər satırsan" soruşanda cavab verdim ki, vallah dəqiq bilmirəm, amma əvvəlcə təqribən 5 qram, sonra isə təqribən 30 qram satmaq niyyətim olub. Yəqin ki, Narkotiklərlə Mübarizə İdarəsində başıma gələn məcaradan da xəbəriniz var?! O, çox ciddi şəkildə "Yox heç nədən xəbərim yoxdur" və köməkçisini yanına çağırıb kartoçkanı ona verdi. Məni yaxşı şəraitə olan iki nəfərlik bir kameraya gətirdilər. Amma nədənsə Şüvələni üçün yaman darıxıram. Görünür, daha sadə həyat tərzinə öyrəşdiyimdən "burju" kameralarında bərk sıxılıram. Allah axırını xeyrə etsin inşallah...

### Özümü mənən və cismən zindəna hazırlayırdım

Əziz həmvətənlərim, bu günlərdə məhkəməyə gedərkən məşin dəmir qəfəliyindən bayıra boylanıb bir daha o dünya zin-

danlarının sakinlərinə baxırdım. Hamı öz dərd-sərində idi, marketlər işləyir, qadınlar bazar sumkalarını daşıyır, qızlar telefonda gülüşür, kişilər çayxanalarda nərd atır, tikinti dükanlarında toz-torpaq göyə qalxırdı. Bir nəfər də bizim bu dustaq məşinə tərəf baxmırdı. Elə bil ki, heç kim bir gün də özünü bu məşində təsəvvür etmirdi...

Adi bir məşinlərdən bilirdilər yəqin. Amma mən onların hamısından fərqli idim o dünya zindənində. Hələ uşaqlıq illərində o məhbus məşinlərində oturan insanların taleyini fikirləşir və bir gün özümü də orada təsəvvür edirdim. Bu təsəvvürüm isə repressiya qurbanlarından olan böyük şairimiz Züfəqar Əhmədovun taleyini öyrənərkən daha da dərinləşmişdi. Sonralar isə siyasi məhbusların acı taleyini tədqiq edib haqlarını müdafiə edərkən bu məhbus məşinlərinə daha çox diqqətim artıdı. 25 ildən artıqdır ki, hər gün özümü orada görürdüm, mənən və cismən özümü bu zindəna hazırlayırdım.

Çünki əmin idim ki, özünü qurban verməyə hər an hazır olmadan, nə ölkənin, nə də xalqın xoşbəxtliyinə nail olmaq olar!!!

Neylək, mən də onlardan biri oldum bu gün...

Sağ qalıb-qalmayacağımdan asılı olmayaraq, bu gün tam qətiyyətlə əminəm ki, dəyişəcək ölkəmiz, vallah-billah dəyişəcək bu ölkə. Azad, demokratik, hüquqi bir dövlət olacaq bu ölkə...

Prezidentimizdən tutmuş ən sıravı vətəndaşa qədər hər kəs qanun qarşısında eyni hüquqlu olacaq, daha kiminsə sifarişi ilə kimlərsə ciblərinə narkotika atılmayacaq, hər iki tərəf aşkarlanıb cəzalanacaq. Ədalətli məhkəmə, ədalətli müstəntiq, ədalətli həkim, ədalətli ekspertiza, ədalətli müəllim olacaq bu ölkədə...

Hamı öz haqqına sahib olmağa çalışacaq. Daha heç kim polisdən qorxmıyacaq, onu özünə müdafiəçisi biləcək. Prezidentdən tutmuş, ta ən sıravı vətəndaşına kimi hər kəs qazandıqı gəlirin və ruzinin halal və ya haramlığını vicdanı ilə ölçüb, payına düşəcək vergini də vicdanı ilə paylaşacaq...

Gəlin birgə xilas edək ölkəmizi və bu yeni DÜNYAMIZI".



ALLAHVERDİ BAYRAMI

Cəmili Zabil Məhərrəmzadə (Zabil Mədoj) moəku bə 12.07.1962-nə sori respublikə Azərbaycan, rayon Masali di Mədoədə. 1979-nə sori oroxniyəşə Mədo miyonə məktəb, Həmonə sori Boku 14 numrəyə kollecədə təhsil səşə. 1981-82 -nə soronədə Səvet hukməti rəodə Monqolistanədə sərbəzəti kardəşə. 1983-86 -nə soronədə Ulyanovski viloyətədə jio. Çı əsri sifəku Urusəti Sankt-Peterburqədə məskun bə. İyo 2002-nə soriku çap bə "Toliş" qəzəti redaksiyə heyətədə ( de F.F. Aboszoda, H.Ə. Məmmədovi, Q. F. Cəfərzadə) ko kardəşə. Qəzəti əməkdoon bə dim bekardeşəne mavuji Zabili talent , çoknə bəvoten, əvon kəşf kardəşəne Zabil, Zabiliən bə təm-ləzət vardəşə qəzet. ( Eyzən M. Ə. Sabiri ( 1862-1911) de "Molla Nəsrəddin" jurnali ( 1906-

# DE RUIQORİ BƏ CANQ BEŞƏ ŞAIR

1932) əhvolot). Zabili ənə iyo bino noəşə işlə elmiyə- bədiyə- publisistikə ofəyənəvəti: tolişə zivoni luğətvonəti, folklorşinosəti, şairəti boştə əsosinə pişə kardədə, "Toliş" (2002-2006), "Şəvnişt" (2006-2006) "Tolişi sədo" (2009-2011) "Tolişon sədo" ( 2011-...) qəzətonədə, interneti, facebooki saytonədə, qrupon, sayfonədə nəzə cəlb kardədə deştə qeşə fəaliyəti: bə tolişi-bə türki şeron niştedə, "Mədo lətifon" rublikə jiyo tolişə anektodon bə gələm səydə, "Yolon sixanon", "Tolişə nifinon", "Tolişə divo-sənon" , "Fatmə nənə folklorə boğça" nomon jiyo tolişə xəlqi şifahiyyə qəpi materialon qirdə kardədə -bə çap doydə. Oxonə vaxtonədə facebooki sayfonədə tolişi luğətvonəti, tolişi fauna iyən flora ələmi həxədə məlumaton, fotoon dərc kardədə deştə nəzmə şərhon bə ivrə. Həliyədə de Tolişi Milliyyə hərəkotəi ən fəalə şəxsiyyəton bə ico bənə ictimaiyyə xadimi fəaliyyəti nişə doydə Sankt-Peterburqədə: boştə xəlqi rostbemoniro əməli koon kardədə, tolişə xəlqi vədə sinə jəydə, xəlqi hes-ti-ni bə dınyo bəyon kardero tədbiron təşkil kardədə, de duston- oşnon ələğə oğətədə, bə deşmonon cəvob doydə, xəlqi həx-huğuşon mudafəro bə dınyo təşkilaton ovarədə, tolişə zivoni tilik beyo, çəy ədəbi zivoni sivrəno bəşəv-bəruj bə hərəkotə...

qon, replikon, ya internetədə, qəzətonədə dərc bə məqaləonədə! Kon dusti noməruje, movardəruje, fotbərue, həlbət ki, Zabil işlə münasibəti bə dınyo ictimaiyyəti imi-

Ruqəyyə zivonədə mərsiyə:

Sutedəm beov, təşi,  
Şinə pi bumand, məşi"

Bə ki asparde əmə?  
Ki bə kay nozə bəmə,  
Im çe cur ko bə dəmə?  
Boy bığət çımı kəşi,  
Şinə pi bumand, məşi!

(2)

Zabil Mədoji poeziyyə şe-şe bəştəməxsus bedə. Çəy siflənə niştedəyon çəmə tolişə nominə ədibon təsiriku bəhrə səydə. Zabili təbiətədə, xasiyyətədə, xarakterədə usyankorəti, inqilabiyyəti, bə naduruston etirazəti əy bə i sə dəvəstədə bə Əli Nasiri poeziyyə: "Ha Xıdo, az çiç bəkəm?", "Çiç bəkəm?", "Şinə nənəm", "Toliş-ton", "Ha Toliş", "Şinə mo"... məhz Əli Nasiri poeziyyə təsiriku niştedə bə. "Çokə bəbe çəmə oxo?", "Oxo çokə merd bəbeş?", "İştə ağı ko ni, balo" i.c. şeronədə Vəlişahi təsir iştoni nişə doydə. Həmçinin Əhad Muxtar, Xənəli Toliş, Tofiq İlham, Rza Musayev i. c. Tolişə zıvondə şairon niştedəyon təsir heste Zabil Mədoji poeziyyə. Im qıləy norohatə ko ni, qasbi lozimi qıləy vasitəybu. ( Har şairi ofəyənəvətiədə təsaduf bə çiyə)

Zabil Mədoji poeziyyə bınə, rəğ-rişə bə niştedəyon şədə: Azərbaycani klassikə ədəbiyyəti, tolişə xəlqi folklori i.c. səvonon bə formə dənəşə Zabil Mədoji poeziyyə, mohkəmə binov-rəsə sarost bə Zabil Mədoji poeziyyə! Vey zıvondə, zıvondə bınəş heste Zabil Mədoji poeziyyə!

Muqayisə bəkəmon:

Şe-şe çəmə vəyştə boğon şor bedən,  
Kələ zoon firsə-firsə mor bedən.  
Çımı şeron çı voy bardə por bedən,  
Toliş isət bəxıvənde, şinə Mo-  
Boçi mını şair zənde, şinə Mo?

(Əli Nasir)

Rəsem, bənəm sərinən bə işti dim,  
Məçəm kardə xosə çəşon, ve bənim,  
Oxoy mandim bı sinnədə az yetim,  
Tat əbni çı yetimon lonə, mo!  
Sədo bıda bəçımı sədo, şinə mo!

(Bəxtiyar Ruşin)

Bəştə dili dardi gıbon,  
Lıncı citon qardı gıbon,  
Çandə kəşə sardi gıbon,  
Çımı kəşon zu, şinə mo!

( Zabil Mədoj)

Tarixədə vey rast qınyəmon ki, ədibon, rəssomon, filosofon, ruşinlikon şəxsiyyət dəçəy ofəyənəvəti ziddiyyətdə bə. Çə nadirə şəxsiyyətonədə qıləyni hejo Zabil Mədoje. De Zabili oşnə bəkəson, Dəy dimi dido bəkəyon vındədon in xonəxo dırozo ləndəvurə odəmə, dıro-zəkəş, dırozo linq, nəhəngə merde. hərəkotə- rəvoşədə sərət, qəpədə -fəmədə pəyədə bişə şəxsiyyəte. Əmmo şeronədə çənədə bıvotış xeyir-xoə odəmə! Zabil Mədoji lirikə gəhrəmon xos-yətədə mulayim, səmimi, soyə qıləy insone.

Bovə kardədəm ki, Zabil Mədoji qəncinə ofəyənəvəti jığoşəon vey otırınon (tədgigətonon) hədəf bəbe, əvon bərosniyen bə bahəndon çəy bədiyyə- poetikə məziyyəton, inşəAllah.

OKODOƏ BİƏ ƏBƏBİYOT:

- 1-Cəmili Zabil Məhərrəmzadə (Zabil Mədoj) "Millət mını məsdəni", Sankt-Peterburq, 2003
- 2-"Facebook", 30.07.2010
- 3-F.F. Əboszadə. "Tolishpress.org", iyul, 2010
- 4-"Şəvnişt", N0 - 05, iyul, 2006
- 5-"Toliş" N0- 19(24) aprel, 2003)
- 6" Tolişi sədo", 1) N0- 1 ( 109) 2009) 2) N0- 11(119), 19.05.11)
- 7-"Tolişon sədo", N0- 23(35) 30.06.12.

**Üfüq-S**

**Dil vasitəsilə cəmiyyətin inkişafı**  
Community development through language

**Üfüq-S MMC**  
(VÖEN 1800107871)

**Azərbaycanda bir çox dillərə yazılı, şifahi biznes, Notarial tərcümələr və mətnlərin yığılması xidmətini təqdim edir. Biz Azərbaycan, Rus, İngilis, Talış, Fars və s. dillərə yazılı tərcümələr edirik. Ətraflı məlumat almaq və ya xidmətlərimizdən bəhrələnmək üçün**

**(012) 564-68-91** nömrəsinə zəng edə və ya **commercial\_manager@ufuq.az** elektron ünvanımıza yazaraq əlaqə saxlaya bilərsiniz.

Zabil Mədoji elmiyə-bədiyyə- publisistikə ofəyənəvətiədə bə bahəndon vey marağın bə sahə, həlbət ki, əçəy şairətiyə. Davardə 20 sori middətədə Zabil Mədoji şairəti çəmə çəşi vədə jiyku bə pey rostbəpuxtə bə, imrujə tolişə şairon sərədə layiqinə virə qətəşə, qıləy nom-dorə şair bə. Siflə əncəx işlə inə zıvondə, esə bə türkiyən çok niştedə. Məsələn, oxonə 5 sorədə Zabili interneti saytonədə, qəzətonədə dərc bə şeron qirəm 35 qıləyini bə tolişibu, 17 qıləyini bə türkiyə. Hərəqoni Zabili 10 sor bənav niştedəyonədə sənətkorəti, şeeri qaydə-qanonun qusurinə əzini, əmmo oxonə soronədə bə gələm sayon çı cəho-tə bəxəton, hətta komilə səviyyədən.

Muqayisə bəkəmon:

Boboki ha nəvə viron,  
Çı Zərdüşti handə divon,  
Mədoj bəştə xəlki gıbon,  
Tolişiston, Tolişiston!

("Tolişiston", 1; s.5)

Xıdo, bıbir jələvoni,  
Ohoc məkə hiç əvoni,  
Bı dardi həni dəvo ni,  
İmon boçi ku bedənin?

("Bedənin", 7)

Zabil muasirə şairə: deştə har şeeri, har movzu, har ovardi. Zabil muasirə jimonədə bəşə omə bə har hədişə işlə münasibəti tati-tati nişə doydə, ya deştə şeron, ya deştə nit-

nə rosədə! In operativəti, sayğrəti, cıskəti, hərəkotinə diğgəti nişə doydə Zabili təbiətədə! Məsələn, həm Navuzali, həm çəy dıminə zoə Emili şəhidəti həxədə, həm Hiloli repressivə qətemonədə muasirə şaironədə iminə sədo bəkə, deştə otəşinə şeron bə xəlqi, bə dınyo ictimaiyyəti ovarde bəkə məhz Zabil Mədoj bə!

Millət zındə işti nomi,  
Fəxır kardə deştə nomi,  
Nom peğandə bəştə nomi!  
Tolişi ustə, dədəli!  
Şinə boyli Nəvuzali!  
("Bıbxış", 6, 1)

Vındənimon çoki-bədi,  
Zındənimon yəndə gədi,  
Həx babarde, Vallah, rə-di,  
Maq dəmə bə canqə, bilə!

("Vanqə, bilə", 6, 2)

Adəton şairon de eşği-məhəbbəti vəsfi-tarifi omeydən bə poeziyyə məərə, əşiqonə şeron niştedən. İştəni Məcnun, Kərəm, Fərhod... zinedən, Bənə Məcnuni zəmonəku şikat kardədən, işlə ələmədə bə ku- kəmandon vitedən, bənə Kərəmi de ahi-nolə məholi sutedən- mın-cır bedən; Bənə Fərhodi kılınq jəydən eşği roədə...Ne, ne, Zabil Mədoj 2-3 qılə məhəbbət şeeri hestebuşən, əşiqonə şair ni, patriot- vətənpə, millətpə, xıdopiə, dınciə şairə! İştə eşği-məhəbbəti bəştə Vətəni, milləti, bə Xıdo, bə islam dini dəbastə şairə!

F. F. Əboszadə niştedə: "Əv bo eşği, məhəbbəti oməni bə poeziyyə. Əv omə qıləy ruj bə bəmi boştə xəlqi- Fatma nənə boşə əmonot oqətə tolişə xəlqi!... İminə rujiku dəmandə bə pəhandə çəmə xəlqi dardən, nişəşə nə han-hıt, nə rohati... zo-zo bəməy bo Tolişi... Bəməy bə zoon- kinon ki, rujqorə dasto əsir- yəsir eqını-yən bə Rusiyə şəhron, işləni iyo, kədəkiyon əyo, mandən çəşbəro:

Çəşbəro bəməndə odəm çənədə?  
Ha hiteədə kə-bə vındəm hanədə.  
Bənə hili ləvo nimon konədə,  
Çımı hili jəydən, az vıtdəm- şedəm,  
Səy bə sığı, çığı bə səy az jəydəm..."

(5)

Zabil Mədoji dini şeron bənomin. Şair işlə şeronədə dini-islomi təbliğiku mandəni, bahəndon bə şəriəti, bə dini ritualon dəvət kardədə:

Zabil, tı vəsə əndə bəməyş, karde şikayət,  
Əncəx de Xıdo hikmi bəbe şə ə vilayət,  
Xəlqiş bıbo nımoj, rujəqəv, hiç nıko gıybət,  
Tarif çı Xıdo! Əy bıkə tarif: Bədo firsət!

(3)

Bə Həzrət Əli(ə) şəni həsr kardəşə qıləy monumentalə məsnəvi( poema- dastan) "Şucaəti- Əli" nomədə. Bə Kərbəlo futuhəti, bə əhli- beyti şəhidəti niştedəşə çənədə mərsiyon, novhon, sinəjonon həm bə tolişi, həm bə türki:

Təsisçi :  
Rafiq Cəlilov

Tel.:+99470 909-85-90  
E-mail: celilovrafiq@mail.ru  
Qəzetin elektron variantını  
**talish.org**  
saytında oxuya bilərsiniz

Redaksiyanın ünvanına göndərilən əlyazmalar müəlliflərə qaytarılmır və mətnlərə rəy verilmir.  
Faktlara görə yalnız müəlliflər məsuliyyət daşıyırlar.  
Müəlliflərlə redaksiyanın mövgeyi uyğun gəlməyə bilər.

Qəzet Ədliyyə Nazirliyində qeydə alınmışdır.

Qeydiyyat nömrəsi:3462

Tiraj: 1000

Hesab nömrəsi:  
AZN üçün: "Bank of Baku"  
ASC Yasamal filialı  
Cəlilov Rafiq Şahrza oğlu  
hesab nömrəsi 3801000000159315  
VÖEN 1700038881  
kod 506322  
müxbir hesab 0137010007944  
S.W.I.F.T JBBKAZ22

US Dollars:  
Jahlov Rafiq Şahrza oğlu ACC N  
3811001000159315  
INTERMEDIARY BANK  
Standard Chartered Bank, New York  
CORR. ACC. 3582023389001  
SWIFT: SCBLUS33  
BENEFICIARY BANK:  
"Bank of Baku" OJS S.W.I.F.T. JBBKAZ22  
Baku, Azerbaijan